

YOU BED



MƏTBUAT ÜÇÜN MƏLUMAT
15 sentyabr 2020-ci il

İsveç innovasiyası ümumdünya otel sənayesinə köklü dəyişikliklər gətirir

İstənilən otel üçün öndə gələn məsələ qonaqlarının yaxşı yatmasını təmin etməkdir. Lakin bu xidmətə həmçinin otel yatağının rahatlığı üçün zəmanət verilməsi daxil edilməlidir; hər bir qonağın seçimləri fərqli olduğu üçün, hələ ki, bu vədin yerinə yetirilməsi mümkün olmayıb. Bu, İsveç şirkəti YouBed-in fərdi döşək rahatlığının təmin edilməsi ilə bağlı innovasiyanın həyata keçirilməsi ilə indi dəyişə bilər. Biznes İsveç, İsveç Ticarət və Yatırım Şurası ilə birgə YouBed, özünün bir-yataq-hamıya-uyğundur innovasiyasını dünyanın hər yerindəki otel şəbəkələrinə daşımaqla, indi qlobal təqdimat verir.



İsveç şirkəti YouBed, sadəcə pultdan istifadə etməklə və yatma rahatlığını ən yüksək səviyyələrdə saxlayaraq, yüksək keyfiyyətli blokluyaylı döşəklərin bərkliyinin tənzimlənməsi yolunu kəşf etmişdir. Bu bir-yataq-hamıya-uyğundur həlli otel sənayesi üçün tamamilə yeni olacağı inanılan təkrarolunmaz yuxu konsepsiyası ilə otellərə, nəhayət hər bir qonağa layiq olduğunu təklif etmələrinə imkan verərək, dünyanın hər yerində əlçatan olacaq: rahat otel yatağı və yaxşı gecə yuxusu üçün ən yaxşı şəraitin təmin edilməsi.

– Fərdi rahat yuxu otellərin nəhayət ki, potensiallarını bütünlüklə həyata keçirmələrinə imkan verəcək olan, əskik olan elementdir. Biz bunu bir çoxlarının, otellərinin təkliflərini və rəqabətədavamlılığını yaxşılaşdırmaq üçün olan möhtəşəm bir fürsət kimi dəyərləndirəcəyinə inanırıq.

Mən innovasiyamızın otel sənayesində paradigma dəyişikliyi yaratmasına təəccüblənməzdim və biz bu inkişafı mümkün ola biləcək ən yaxşı yolla dəstəkləmək üçün məsuliyyət daşıyırdıq. Biz, eyni zamanda, gözlənilən qlobal tələbatı dəstəkləmək üçün infrastruktur və imkanlar yaratmaqla, bu səbəbdən yuxu konsepsiyasını təsdiqləməyə illərlə vaxt sərf etdik. YouBed-in Baş İcraçı Direktoru və təsisçisi belə deyir.

YouBed Yuxu Konsepsiyası indi Biznes İsveç və digər dövlət qurumları ilə xüsusi əməkdaşlıq etməklə, dünya bazarına çıxarılır. Dünyanın bütün bazarlarını dəstəkləmək imkanına malik olan 44 yeni YouBed ofisi bu yeniliklə bağlı dünyanın müxtəlif yerlərində öndə gedəcəkləri gözlənilən regional otel qrupları ilə dialoqa başlayırlar.

– Qlobal bazarlara tezliklə çıxmaq məqsədilə YouBed başlanğıcda qabaqcıl şirkətlər üçün olan mövcud dəstək strukturlarımızdan qısa yoldan istifadə etməyə qərar verib. Prosesdə başlanğıcdan iştirak etdiyimizə görə və bu uzunmüddətli işgüzar münasibətlərə əsaslanaraq, biz iştirakımızı fərdi qaydada tənzimləyə bilərik. Biz yeni İsveç transmilli şirkətinin nümayəndəliyinin bir hissəsi olduğumuza və onun tamamilə yeni innovasiyasını layiq olduğu şəkildə dəstəklədiyimizə görə fəxr edirik. Biznes İsveçdə İcraçı Vitse Prezident və Strategiya və Biznesin inkişafı departamentinin rəhbəri olan Fredrik Fekse belə deyir.

YouBed hazırda Avropadakı Mövenpick Hotels, habelə Scandinavian First Hotels və Scandic Hotels-ləri üçün əlçatandır. YouBed-in yuxu konsepsiyası başlanğıcda yalnız otel şəbəkəsindəki hər bir oteli əhatə edən korporativ brend təqdimatları üçün mövcuddur. www.youbed.com

Ətraflı məlumat üçün əlaqə saxlayın:

Xanım Elena Koshcheeva, YouBed **Russia & Eastern Europe** ofisinin Ofis Meneceri, RussiaEasternEurope@youbedglobal.com, telefon: +7 800 301 45 66

YouBed haqqında

İsveç şirkəti YouBed yüksək keyfiyyətə malik blokluyaylı döşəklərin bərkliyini tənzimləməyin yeni yolunu kəşf etmiş və onun patentini almışdır. Tənzimləmə pultdan istifadə edərək yataq və yuxu rahatlığını yüksək səviyyələrdə saxlamaqla tez və asanlıqla həyata keçirilir. Boy, çəki, bədən forması yaxud üstünlük verilən yatma vəziyyətindən asılı olmayaraq və bütün istifadəçilər üçün optimal yuxu rahatlığı əldə etmək üçün siz həmçinin döşəyin müxtəlif bölmələrini ayrı-ayrılıqda və dəqiq olaraq tənzimləyə bilərsiniz (çiyinlər və budlar). Əldə edilən nəticə, rahatlığı təmin edən, o cümlədən, yuxu və yatağın əsas rol oynadığı sektorlar üçün geniş imkanlar vəd edən və əlavə dəyərlər yaradan dünyanın ilk fərdiləşdirilmiş yatağıdır.

Biznes İsveç, İsveç Ticarət və Yatırım Şurası haqqında

Biznes İsveç, İsveç Ticarət və Yatırım Şurası İsveç şirkətlərinə qlobal satışlarını artırmaqda, beynəlxalq şirkətlərə isə İsveçə sərmayə qoymaqda və bu ölkədəki inkişafı bağlı kömək edirlər. Biznes İsveç İsveç şirkətlərinə bazara daha tez çıxmağa imkan yaradır, həmçinin onlara gəlir kanalları tapmaqda və riskin azaldılmasında kömək edirlər. Onlar həmçinin beynəlxalq şirkətlərə yeni biznes imkanları tapmaqda, qoyulan sərmayənin qarşılığının artırılmasında və qarşılıq gözləmədən dəstək verilməsində kömək edirlər. Bütün səviyyələrdə olan şəbəkələri ilə onlar dünyanın 44 ən maraqlı bazarında strateji məsləhət və əhəmiyyətli dəstək təklif edirlər. Biznes İsveç dövlət və şirkətlərin ortaq mülkiyyətidir.

**YOU
BED**



Şirkət haqqında

Təsis edilib:	2012
Gəlir/Nəticə:	Dünya bazarına çıxma şərtlərini optimallaşdırmaq üçün 2018-ci ildə başa çatmış konsepsiya müddətinin təsdiqlənməsindən sonra satışlar olmayıb.
Direktorlar şurası:	Mattias Sörensen, Baş İcraçı Direktor və təsisçi Stefan Hyltenfeldt, İnkişaf üzrə Direktor və təsisçi Lars Björklund, Əqli Mülkiyyət şöbəsinin rəhbəri və İsveç Patent Agentliyinin keçmiş prezidenti Olle Bergström: Telia-da Qlobal Proqram İdarəetmə Ofisi və Əməliyyatlar
Ofislərin sayı:	44
Personal və təşkilat:	14-ü Stokholmdakı Baş Ofisdə və qalan 44-ü dünya üzrə bölgə ofislərində olmaqla, təxminən 250 nəfər (məsləhətçilər daxil olmaqla).
Bazarlar:	Qlobal
Sahiblərinin sayı:	109
Cəlb edilmiş kapital:	6 milyon avro

Innovasiya

- İsveç şirkəti YouBed bütün hallarda yatma rahatlığını yüksək səviyyələrdə saxlamaqla, yüksək keyfiyyətli yaylı bloklı döşəyin bərkliyini tənzimləməyin yeni yolunu kəşf etmiş və bu kəşfin patentini almışdır.
- Döşək fərdi tələblərə mükəmməl şəkildə cavab verməsi üçün bütünlüklə yaxud onun müxtəlif bölmələri ayrı-ayrılıqda asanlıqla nizamlana bilər. Nizamlama, döşəyi bütünlüklə idarə edən pult vasitəsilə asanlıqla həyata keçirilir.
- Nizamlanabilən YouBed, istifadəçinin çəkisi və bədən formasını daha yaxşı amortizasiya etmək üçün ikiqat bloklı yayların ayrı-ayrılıqda və uzunluqları üzrə hərəkət etməsinə imkan verən ən son çərçivə-yataq texnologiyasına əsaslanır.
- Bloklı yay sistemi yatma rahatlığını tamamilə yüksək səviyyələrdə saxlamaqla döşəyi daha bərk yaxud daha yumşaq etmək üçün pult vasitəsilə asanlıqla sıxıla və ya boşaldıla bilər. Həmçinin, fərdi tələblərə mükəmməl şəkildə cavab verməsi məqsədilə, yatağın çiyinlər və budlar üçün olan fərqli rahatlıq bölmələrini asanlıqla və dəqiq tənzimləyə bilərsiniz.
- İdarəetmə pultu hər zaman dəqiq bərklik kombinasiyasını göstərməklə, hər bir istifadəçini sonrakı istifadə üçün lazım olan fərdi rahatlıq profili ilə təmin edəcək.
- Boy, çəki, bədən forması yaxud yatma vəziyyətindən asılı olmayaraq, YouBed hər bir istifadəçinin fərdi ehtiyacını təmin edəcək.



Konsepsiyanın təsdiqlənməsi

Satılmış 2000-dən çox YouBed-ə əsaslanaraq, adi hərəkətsiz yatağın fərdi YouBed-lə əvəzlənməsinin tamamilə effektiv olduğunu təhlil etmək və ölçməyimiz mümkün olmuşdur. Müxtəlif araşdırmaların nəticələri maksimum dərəcədə müsbətdir. Oonlar bu sənayenin əsas fəaliyyət növünün ilk dəfə bazara çıxarılmasının effektivliyini nümayiş etdirdiklərinə baxmayaraq bu, təəccüblü deyil.

- Geniş NPS (Müştəri Loyallığı Göstəricisi) araşdırması adi yatağın YouBed-lə əvəzlənməsi zamanı Promotorların (müşəri məmnunluğunun ən yüksək səviyyəsi) tam 14%¹artdığını göstərmişdir (müşəri məmnunluğunun artması ilə əlaqəli olaraq adətən 3-5% uğur hesab edilir).
- Müştəri loyallığı kəskin şəkildə artmışdır. YouBed otaqlarında yatanların 80%-dən çoxu növbəti dəfə gəldiklərində yenə eyni otaq kateqoriyasını seçəcəklərini deyirlər (digər otaq kateqoriyalarını seçən 20% insandan fərqli olaraq).
- Xərçi çəkmək istəyi artmış və satılan hər gecə üçün otağın orta qiyməti 20 avro² qalxmışdır.
- Onun otelə yeni qonaqlar cəlb etmə qabiliyyətinin nəticəsi olaraq otaq və otel doluluğu əhəmiyyətli dərəcədə artmışdır.
- YouBed-ə sərmayə qoyuluşu üçün xərçini çıxartma müddəti 3-6 aydır. Bu o deməkdir ki, məhsulun istismar müddəti ərzində qoyduğunuz sərmayə qədər hər il 2-4 dəfə gəlir əldə edəcəksiniz (8 ildə 16-32 dəfə).
- Hər bir otel şəbəkəsi, satınalma üzrə qərar verməsindən əvvəl konsepsiyanı və onun effektivliyini yoxlamaq və qiymətləndirmək üçün dəvət ediləcək.



¹ <https://www.loopon.com/blog/adjustable-beds-study>

² Fərqli gəlirlərin orta göstəricilərini və müştərilərin məmnunluğu üzrə araşdırmaların nəticələri ilə konsepsiyamızı təsdiqləyən tərəfdaşlarımız: Mövenpick Hotel & Resorts, First Hotels və Scandic Hotels.